

FIF - YiB Caucasus - AccessBank Loan I

Ölkə:	AZƏRBAYCAN
Layihə nömrəsi:	56515
Biznes Sektoru:	Maliyyə institutları
Bildiriş növü:	ÖZƏL
Ətraf Mühit Kateqoriyası:	FI
Təsdiq tarixi:	04 Novabr 2025
Status:	Araşdırma mərhələsində, Yekun Baxış
İngilis dilində Açıqlanma Tarixi:	Gözlənilir 05 Noyabr 2025
	Məlumatlara çıxış üzrə Direktivin 1.4.2 (iii) bəndinə əsasən: Bank rəhbərliyi tərəfindən təsdiqlənmiş və İdarə Heyətinin təsdiq səlahiyyətini ötürdüyü layihələr üçün, PSD (Layihə Məlumat Sənədi) AYİB-in təsis Sazişinin 13-cü maddəsinin (iii) bəndinə uyğun olaraq, müvafiq etiraz etməmə bildirişi dövrünün başlanğıcında açıqlanmalıdır.

Layihənin Təsviri

AYİB tərəfindən Cənubi Qafqaz üçün Gənclər Biznesdə Proqramı ("Proqram") çərçivəsində AccessBank-a (AB) 20 milyon ABŞ dolları məbləğində əsas kredit təqdim olunacaq. Bu kredit, Azərbaycanda gənclər tərəfindən idarə olunan və ya onlara məxsus olan mikro, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləməyə yönəlib. Kredit iki bərabər hissəyə bölünəcək, onlardan biri hələ öhdəlik götürülməmiş hissə olacaq. Hər hissə o cümlədən 1 illik güzəşt dövrü daxil olmaqla və sonrakı bərabər yarımillik ödənişlərlə 3 illik müddətə təqdim olunacaq. İkinci hissənin öhdəliyi rəhbərliyə həvalə olunacaq.

Layihənin Məqsədləri

Keçid Təsiri

GKT göstəricisi: 70

Layihənin keçid təsiri onun Əhatəli və Rəqabətli xüsusiyyətlərindən irəli gəlir. Bu əməliyyatın ölkədə gənclər tərəfindən idarə olunan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlərin artırılmasına, AccessBank-ın potensialının gücləndirilməsinə və Azərbaycandakı gənc sahibkarlar və menecerlərə bacarıqların ötürülməsinə töhfə verməsi gözlənilir.

Müştəriyə dair Məlumat

ACCESSBANK QSC

Qapalı Səhmdar Cəmiyyəti AccessBank ("AB", "Bank") 2002-ci ildə Azərbaycanda təsis edilmiş orta ölçülü bankdır və aktivlərinə görə ölkənin bank sektorunda 8-ci yerdə qərarlaşır. Bank ölkədə mikro və kiçik biznes subyektlərinə xidmət göstərməyə fokuslanır.

AYİB Maliyyələşdirməsi

20,000,000.00 ABŞ dollar

Layihənin Ümumi Dəyəri

20,000,000.00 ABŞ dollar

Əlavəlik

Maliyyələşdirmə Strukturu. AYİB bazarda asanlıqla əldə olunmayan şərtlər və müddətlərlə yerli valyutada maliyyələşdirmə təklif edir.

Innovativ maliyyələşdirmə strukturları və alətləri. Layihə Nəticəyə Əsaslanan Ödəniş ("RBC") və İlkin Zərər Riskinin Qarşılınması ("FLRC") mexanizmlərindən faydalanacaq. Bu alətlər Cənubi Qafqaz regionu üçün xüsusi hazırlanmış və innovativ mexanizmlərdir. Onlar AccessBank-ın gənclərə yönəlmiş kredit infrastrukturunun qurulmasına dəstək vermək, eləcə də sub-borc alanlar üçün daha aşağı faiz dərəcələri və daha çevik girov tələbləri təklif etmək məqsədi daşıyır.

Standartların yüksəldilməsi: layihələrə və müştərilərə daha yüksək standartlara çatmaqda yardım. Layihə AccessBank-a inklüziv maliyyələşdirmə standartlarını yüksəltməkdə kömək edəcək. Bu, gənc sahibkarların kifayət qədər xidmət göstərilməyən segmentinin ehtiyacları barədə daha yaxşı məlumatlılıq və anlayış yaratmaqla mümkün olacaq. Əhatəli Texniki Yardım (TC) paketi AccessBank-a məhsullarını və təqdimetmə mexanizmlərini gənc sahibkarların ehtiyaclarına daha uyğun şəkildə uyğunlaşdırmaqda dəstək verəcək. Bu isə bankın həmin segmentin potensialından istifadə etməsinə və onların maliyyə inklüzivliyini sürətləndirməsinə imkan yaradacaq.

Bilik, innovasiya və potensialın artırılması. Proqram genişmiqyaslı potensial artırma tədbirlərini əhatə edir – bu tədbirlərə Təlimlər, Tərəfdaş Maliyyə İnstitutları (PFI-lər) və Gənclər MKOS-ları üçün Məsləhət Dəstəyi (ASB fəaliyyəti vasitəsilə) daxildir. Bu, bütün tərəflərə yerli bazarda mövcud olmayan bilik və təcrübəyə çıxış imkanı verir və ondan faydalanmağa şərait yaradır.

Ətraf Mühit və and Sosial Xülasə

FI kateqoriyası (ESP 2024). AccessBank AYİB-in mövcud müştərisidir və Bankın mövcud öhdəlikləri çərçivəsində AYİB-in Ətraf Mühit və Sosial Tələblərinə (ƏMS) uyğun olaraq 2, 4 və 9-cu tələbləri

yerinə yetirir. Kredit vəsaitləri uyğun gənc MKOS sub-borcalanlarına yönəldiləcək. Sublayihələrin aşağı səviyyəli ətraf mühit və sosial (ƏMS) risk daşması ehtimal olunur.

Texniki Əməkdaşlıq

Kredit aşağıdakı dəstək mexanizmləri ilə təmin olunacaq:

(i) Avropa İttifaqı tərəfindən Davamlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD+) Proqramı vasitəsilə maliyyələşdirilən və AccessBank-ın xeyrinə təqdim olunan ilkin zərər zəmanəti;

(ii) Avropa İttifaqı/SSF tərəfindən maliyyələşdirilən və AccessBank-ın xeyrinə təqdim olunan nəticəyə əsaslanan ödəniş elementi;

(iii) AccessBank-a təqdim olunan və Avropa İttifaqı/SSF tərəfindən maliyyələşdirilən potensial artırma və texniki yardım xidmətləri;

(iv) Kiçik Bizneslər üçün Məsləhət Proqramı (ASB) çərçivəsində təqdim olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən texniki yardım.

Birləşmiş texniki əməkdaşlıq komponentləri AccessBank-a inklüziv maliyyələşdirmə standartlarını yüksəltməkdə kömək edəcək. Bu, xidmət göstərilməyən gənc sahibkarların ehtiyacları barədə məlumatlılığın və anlayışın artırılması ilə mümkün olacaq.

Şirkətlə Əlaqə Məlumatı

Həsən Həsənov

Hasan.Hasanov.H@accessbank.az

(+994 12) 377 00 19 (2300)

(+994 12) 510 37 71

www.accessbank.az

3, Tibilisi pr., Bakı şəh., AZ1065, Azərbaycan

PSD-nin son yenilənmə tarixi

5 noyabr 2025

Keçidin öyrənilməsi

Keçid təsirinin qiymətləndirilməsi ilə bağlı AYİB-in yanaşmasına dair əlavə məlumatları [buradan](#) əldə edə bilərsiniz.

Biznes imkanları

Biznes imkanları və ya satınalma məsələləri ilə bağlı sifarişçi şirkətlə əlaqə saxlayın.

AYİB ilə (satınalmadan sair mövzuda) biznes imkanları üçün aşağıdakı vasitələrlə əlaqə saxlayın:

Tel: +44 20 7338 7168

E-poçt: projectenquiries@ebrd.com

Dövlət sektoru layihələri ilə bağlı [AYİB Satınalmalar](#) səhifəsinə daxil olun:

Tel: +44 20 7338 6794

E-poçt: procurement@ebrd.com

Ümumi müraciətlər

Xüsusi müraciətlər [AYİB Müraciət blankı](#) vasitəsilə edilə bilər.

Ətraf Mühit və Sosial Siyasət (ƏMSS)

[ƏMSS](#) və müvafiq Fəaliyyət tələbləri (FT-lər) AYİB-in “ətraf mühitin mühafizəsi sahəsində düzgün və dayanıqlı inkişaf” strategiyasının təşviqi öhdəliyinin icra metodlarını müəyyənləşdirir. ƏMSS-yə və FT-lərə müştərilərin ictimai məlumat və məsləhət üzrə dövlət qanunlarının tətbiq olunan tələblərinə cavab vermək, eləcə də maraqlı tərəflərin, xüsusilə də müştərinin və layihənin ətraf mühit və sosial göstəricilər sahəsində narahatlıqlarını və şikayətlərini qəbul etmək və həllini sürətləndirmək üçün şikayətlərin baxılması mexanizminin müəyyən edilməsi üçün xüsusi müddəalar daxildir. AYİB əlavə olaraq layihənin ətraf mühit və sosial risklərinin və təsirlərinin xarakterinə və miqyasına uyğun olaraq müştərilərindən layihələrdə yaranan risk və təsirlər barədə müvafiq məlumatları açıqlamağı və ya maraqlı tərəflərlə hərtərəfli məsləhətləşmə aparmağı və onların düşüncələrini nəzərə alaraq onlara cavab verməyi tələb edir.

AYİB-in bu sahədə təcrübələrinə dair ətraflı məlumat [ƏMSS](#) səhifəsində verilmişdir.

Düzgünlük və Uyğunluq

AYİB-in Uyğunluq üzrə Baş direktorunun Ofisi (UBDO) yaxşı idarəetməni təşviq edir və Bankın bütün əməliyyatlarında qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq ən yüksək düzgünlük standartlarının tətbiqini təmin edir. Layihələrin icrası zamanı qeyri-məqbul düzgünlük və ya reputasiya ilə bağlı risklərə yol verməmək üçün Bank bütün müştərilərinin düzgünlük sahəsində hüquqi yoxlamasını aparır. Bank hesab edir ki, layihələrin qiymətləndirilməsi və təsdiqlənməsi mərhələlərində problemlərin müəyyən və həll edilməsi Bank əməliyyatlarının düzgünlüyünün təmin olunması üçün ən effektiv üsuldur. UBDO bu qabaqlayıcı tədbirlərdə mühüm rol oynayır və eləcə də investisiya qoyuluşundan sonra layihələrin düzgünlük sahəsində risklərinə nəzarətdə kömək edir.

UBDO həmçinin AYİB-in maliyyələşdirdiyi layihələrdə saxtakarlıq, korrupsiya və qeyri-məqbul davranışla bağlı iddiaların araşdırılmasına görə məsuliyyət daşıyır. Bankın daxilində və ya xaricində saxtakarlıq və ya korrupsiya halları ilə bağlı şübhəsi olan hər bir şəxs compliance@ebrd.com e-poçt ünvanı vasitəsilə Uyğunluq üzrə Baş direktora yazılı şəkildə müraciət etməlidir. Məruzə olunan bütün məsələlər UBDO tərəfindən araşdırılacaqdır. Bütün müraciətlər, o cümlədən anonim müraciətlər nəzərdən keçiriləcəkdir. Müraciətlər Bankda istifadə olunan və ya Bankın fəaliyyət göstərdiyi ölkələrin dilində edilə bilər. Məlumatlar dürüst şəkildə təqdim edilməlidir.

İnformasiya Əlçatanlığına dair Siyasət (İƏS)

İƏS AYİB-in informasiyanı açıqlama qaydasını və 1 yanvar 2020-ci il tarixindən etibarən qüvvəyə mindikdən sonra bankın strategiya, siyasət və əməliyyatları sahəsində maariflənməni və anlayışı artırmaq üçün maraqlı tərəflərlə məsləhətləşmə qaydalarını müəyyən edir. AYİB-in veb-saytında mövcud olan məlumatları əldə etmək üçün [İnformasiya Əlçatanlığına dair Siyasət](#) səhifəsinə daxil ola bilərsiniz.

İnformasiya əldə etməklə bağlı xüsusi müraciətlər [AYİB Müraciət blankından](#) istifadə etməklə

göndərilə bilər.

Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM)

Ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı narahatlıqların Müştəri və ya Bankla həll edilməsi cəhdləri uğursuz olduğu təqdirdə (məs., Müştərinin Layihə səviyyəli şikayətlərinin baxılması mexanizmi və ya Bankın rəhbərliyinə birbaşa müraciət vasitəsilə) fiziki şəxslər və təşkilatlar onları narahat edən məsələləri AYİB-in Layihənin Müstəqil Hesabatlılıq Mexanizmi (LMHM) vasitəsilə bildirə bilərlər.

LMHM zərər verdiyi ehtimal olunan (və ya zərər vermə ehtimalı olan) Layihə məsələlərini müstəqil şəkildə nəzərdən keçirir. Bu Mexanizmin məqsədi ətraf mühit, sosial və ya ictimai məlumatların açıqlanması ilə bağlı yaranan problemlərin həlli istiqamətində Layihənin maraqlı tərəfləri arasında dialoqu dəstəkləmək, Bankın özünün [Ətraf Mühit və Sosial Siyasətinə](#) və ya [Informasiya Əlçatanlığına dair Siyasətinin](#) Layihəyə aid müddəalarına əməl edib-etmədiyini müəyyən etmək və Bankın gələcəkdə uyğunsuzluq hallarına yol verməməsi üçün aidiyyəti üzrə bu siyasətlərə riayət olunmama hallarını aradan qaldırmaqdır.

LMHM və onun səlahiyyətləri haqqında daha ətraflı məlumat əldə etmək, [Yenidən baxılması üçün müraciətin](#) qaydalarını öyrənmək üçün [Layihənin Müstəqil Hesabatlılıq Mexanizminin veb-səhifəsinə](#) daxil olmağınız və ya LMHM və müraciət etmək barədə təlimat və əlavə məlumat əldə etmək üçün ipam@ebrd.com e-poçt vasitəsilə LMHM ilə əlaqə saxlamağınız xahiş olunur.